

AZƏRBAYCAN DİLİ**UOT 81`1-027.21****ƏBÜLFƏZ QULİYEV****HİNDÜŞAH NAXÇIVANİNİN “SİHAH ÜL-ƏCƏM” ƏSƏRİNİN
LEKSİKASININ DİALEKT VƏ ŞİVƏLƏRİMİZDƏ İZLƏRİ**

Naxçıvan dialekt və şivələri zəngin lügət tərkibinə malik olub, dilimizin qədim mənzərəsini özündə yaşıdır. Burada bu gün ədəbi dilimiz üçün işlək olmayan elə qədim dil vahidlərinə rast gəlirik ki, onlar dil tariximizə işıq tutur, müasir dilçilik nöqtəyi-nəzərindən izah oluna bilməyən bir sıra hadisələri aydınlaşdırmağa kömək edir. Dialekt və şivələrimiz dilimizin qədim dövrlərinə aid sözlərin günümüzə qədər gəlib çatmasında bir vasitə və bu cür dil vahidlərinin mühafizə edildiyi qiymətli bir xəzinədir. Bu baxımdan şivələrin lügət tərkibində bir çox qədim lügətlərlə və digər mənbələrlə paralelliklər özünü göstərir. Belə əsərlərdən biri də Hinduşah Naxçıvanının “Sihah ül-Əcəm” adlı farsca-türkçə lügətidir. Naxçıvan torpağının yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Hinduşah ibn Səncər ən-Naxçıvanının qələmə aldığı bu dəyərli əsər XIII-XIV əsrlərdə türk dillərinin, o cümlədən Azərbaycan türkcəsinin lügət tərkibini əks etdirmək baxımından olduqca qiymətlidir. Burada həmin dövrən günümüzə işləklilikdən qalan və ədəbi dilimizdə bu gün işlənməyən bir çox sözlərə rast gəlirik ki, bu sözlər dialekt və şivələrimizdə də işlənməkdədir. Bu leksik vahidlərin seçilməsi, onların müqayisəli təhlili şivələrimizin qədim tarixindən xəbər verir və ədəbi dilimizin inkışafı, zənginləşməsi işində çox əhəmiyyətlidir.

Məqalədə “Sihah ül-Əcəm”da dialekt və şivələrlə məna və şəkilcə olan paralellikləri aşadırmağı qarşımıza məqsəd qoymuşuq.

Açar sözlər: Azərbaycan dili, dialekt və şivə, dil tarixi, lügət.

Naxçıvan torpağının yetirdiyi görkəmli şəxsiyyətlərdən biri də Hinduşah ibn Səncər ən-Naxçıvanıdır. Hinduşah, Səncər ibn Abdulla sülaləsinin üçüncü övladıdır. Onun öz övladları, bir nəvə və bir nəticəsi Elxanilər dövlətinin (1256-1353) sarayında dövlət qulluğunda xidmət göstərmişlər. Büyük mütəfəkkir Hinduşah Naxçıvanı eyni zamanda elmlə də məşğul olmuşdur.

Hinduşah Naxçıvanının ölüm tarixi haqqında müxtəlif mülahizələr mövcuddur: onun 1327-ci ildə, 1330-cu ildə, hətta 1335-ci ildə vəfat etməsi haqqında fikirlərə təsadüf edilir. Oğlu Məhəmməd Naxçıvanının 1328-ci ildə yazdığı “Sihah əl-fors” əsərində atasından “öz atam mərhum Fəxrəddin Hinduşah” (Sihah əl-fors, dibaçə, 11) deyə bəhs etməsindən məlum olur ki, Hinduşah Naxçıvanı 1328-ci ildən əvvəl ölmüşdür.

Yuxarıda qeyd etdiyimiz kimi, Hinduşah Naxçıvanı müxtəlif əsərlər vücudə gətirmiş, riyaziyyat və nücum elmləri ilə, fəlsəfə və ədəbiyyatla məşğul olmuşdur. O, müasiri Sədi Şirazi kimi fars dilində gözəl nəzm və nəsr nümunələri yaratmışdır. Onun fars və ərəb dillərində yazdığı şeirlərdən parçalar, fragmentlər oğlu Məhəmməd Naxçıvanının “Dəstur əl-katib fi tə-yin əl-məratib” adlı əsərində günümüzə qədər gəlib çıxmışdır [13, s. 342]. Eyni zamanda oğlunun “Sihah əl-fors” lügətində də ata Hinduşahın farsca şeirlərindən təxminən 50 beyt yer almaqdadir [14, s. 45-49; 10]. Dövrün görkəmli elm və dövlət xadimi kimi tanınmış Hinduşah Naxçıvanı Fəxrəddin (dinin fəxri) tituluna layiq görülmüşdür.

Hinduşah Naxçıvanının zəngin elmi irləndən bizə “Təcarüb əs-sələf” və “Əs-Sihahül-Əcəm” adlı əsərləri və 1307-ci ildə Təbrizdə ərəbcə olaraq yazıb bitirdiyi “Məvaridül-ərab” adlı antologiyasını bəlliidir.

Hinduşah Naxçıvaninin 1270-ci illərdə yazdığı ehtimal edilən “Əs-Sihahül-Əcəm” əsəri uzun müddət nəşr olunmamış və müxtəlif mübahisələrə səbəb olmuşdur. Əsər dilimizin ən qədim lügət və qrammatikalarından biri hesab olunur. Burada Azərbaycan sahəsi xüsusiyyətləri üstünlük təşkil etdiyinə görə türk alımları də bunu etiraf etmək məcburiyyətində qalmış, onun oğuz dili abidəsi olduğunu qeyd etmişlər [15, s. 243]. Fars dilini öyrənmək istəyənlərə kömək məqsədilə yazılmış əsər Azərbaycan, Yaxın Şərq, Türkiyə, Şimali Afrika, Volqaboyu və Balkanlarda dərs vəsaiti kimi geniş yayılmış və uzun müddət istifadə edilmişdir. Təsadüfi deyildir ki, bu əsərin Türkiyənin Samsun vilayəti Vəzirkörpü rayon kitabxanasında saxlanan əlyazmasının köçürülmə tarixi 1906-ci ilə (h. 1324) aiddir. Bu lügətin fars dilini öyrənənlərə kömək məqsədilə yazıldığını müqəddimədə müəllif özü də açıq şəkildə vurgulayır: “Yaxşı alımların yazdığını farsca kitablardan ən önemlilərini gördüm. Bu kitabları çox istəyənlər farsca bilmirlər. Bu səbəbdən bu kitabı tələbənin asan oxuması üçün tənzim etdim”.

Bu lügət kitabının ayrı-ayrı adlar altında 100-dən artıq əlyazma nüsxəsi aşkarlaşılmışdır. Bununla bərabər, əsərin əlyazma mətnlərində müəyyən dəyişikliklərin aparılması da diqqəti cəkir. Belə ki, əsərin XVI əsrən sonra köçürülmüş əlyazmalarının bir çoxunda müəllif Osmanlı müdərris və mütəsəvvüflərindən Birgivi Mühəmməd bin Pir Əli (ö. 1573), az bir qismində isə müəllifin oğlu Məhəmməd Naxçıvani qeyd olunmuşdur.

Əsərdə işlənən sözlərin müasir Azərbaycan dilinin leksikası ilə müqayisəsi maraqlı məqamların ortaya çıxmasına səbəb olur. Belə ki, burada müasir dilimizlə olduqca çox paralelliklər özünü göstərir. Bəzi leksik vahidlər isə ədəbi dilimizdə bu gün işlənməsə də, dialekt və şivələrimizdə eynilə lügətdə olduğu şəkildə qorunub saxlanılmışdır. Lügətdə qeyd olunan, dialekt və şivələrimizdə eynilə və ya bəzi fonetik fərqlərlə rast gəldiyimiz leksik vahidləri müxtəlif sahələrə aid başlıqlar altında toplaya bilərik:

Bitki adları: yılğın-ulğun, anduz-andız, ardıc-ardıc, bağayarpağı-bağayarpağı, tevətanı-dəvədabarı, ebemgüməci-əməköməci, raziyane-raziyana, tarhun-tərxun, kasni-kasni-“yabanı dərman bitkisi”, çiriş-çiriş, yavşan-yafşan/yavşan, butrak-pıtrax, kəngər, qoza-pambıq qozası, kəndalaş, meviz-quru üzüm (mövüz), keven-gəvən

Kəngər – Naxçıvan bölgəsində bitir. Qabığını soyub yeyirlər. Ehtimal ki, kanqal/qanqal sözü də bu leksik vahiddən törəmişdir. Bu bitkiyə yerli şivədə buğa tikani, dəvə tikani da deyilir.

Ulğun/yulğun – ağaç, kol növüdür. Naxçıvan dialekt və şivələrində də eyni mənada işlənir. M.Kaşğari də bu ağacın adını eynilə “Sihah ül-Əcəm”də olduğu kimi yulğun [8, s. 680] şəklində qeyd etmişdir. Aşağı ədəbiyyatımızda da bu sözə rast gəlirik:

Ulğun coşa gəlsə köpük yağ olmaz,
Söyüd bar gətirsə bağça bar olmaz.
Zibil təpə olsa külliük dağ olmaz,
Yel əsəndə alçaqlara endirər.

Bağayarpağı. Naxçıvan ərazisində geniş yayılmış yabanı şəkildə daha çox su hövzələrinin kənarında və nəmişlik yerlərdə bitən bitkidir. Ondan xalq təbabətində iltihablı yaraların müalicəsində geniş istifadə olunur. İki sadə sözün birləşməsindən yaranmış bu mürəkkəb dil vahidi əsərdə də eynilə şivələrdə işlənən variantında qeydə alınmışdır.

Ebəmgüməci. Azərbaycan dilinin bir çox dialekt və şivələrində daha çox əmənköməci//əmənköməci//əmənkömərçi variantında qarşımıza çıxan bu bitkidən həm yemək hazırlanır, həm də dərman bitkisi kimi istifadə olunur. “Sihah ül-Əcəm”də bu bitki adı ebem güməci [1, s. 195] şəklində qeydə alınmışdır. Mövsümündə qovurularaq hazırlanan, asan başa gələn və az xərc tələb edən əmənköməci yeməyi ilə yanaşı, həm də bəzək bitkisi kimi istifadə

edilir. Bu bitkinin Osmanlı sarayında qadınlar tərəfindən kosmetik vasitə kimi saatlara və üz dərisinə istifadə olunduğu da məlumdur.

Dilimizin digər dialekt və şivələrində də bu bitkinin adına müxtəlif fonetik variantlarda rast gəlirik. Şirvan şivələrində bu söz əməkmaçı, Cəbrayıl şivələrində əmənci-kömənci [2, s. 171], Qərbi Azərbaycan şivələrində əmənkömənci [3, s. 148] kimi işlənir.

Heyvan adları: kuru – “eşşək balası”. Naxçıvan dialekt və şivələrində bu söz daha çox kurix' variantında “at balası” mənasında işlənir. Kulan – “çöl eşşəyi”.

Kecele – sağsan mənasında. Naxçıvan dialekt və şivələrində də qəcələ şəklində, eyni mənada işlənməkdədir.

Keven – əsərdə “yer tikani” şəklində şərh edilir. Naxçıvan dialekt və şivələrində gəvən şəklində işlənməkdədir.

Yemək adları: bezlemec-bozdamac əsərdə “sac üzərində bişirilən çörək” şəklində izah edilir. Bu sözə klassik ədəbiyyatımızın dilində, dialekt və şivələrimizdə təsadüf edilir.

Zaman bildirən sözlər: ısağı gün – Naxçıvan dialekt və şivələrində də bu söz “srağagün və isragün və israeyin” şəkillərində dünəndən əvvəlki gün mənasında işlənir.

Bildir – “keçən il”. Dialekt və şivələrimizdə eyni şəkildə və eyni mənada işlənməkdədir.

Xəstəlik: ala-ala, demregü-dəmrov, uçuk tutmak-uçuxlamax.

Digər bir çox sahələrə aid də sözlər arasında paralelliklər özünü göstərir: ağıuz-ağıuz, alacuq-alacıx, arı-arı, arıs-əriş, arğac-arğac, aylak-ayqax – “boş danışan, təlxək”, başa kakmak-başına qaxmaq, biti-pitik, cemşir-şimşir, çərçi-çərçi, dibək-dibək, dörpi-törpü, dölbənd-tülbənd, həvəng-həvəx'dəsdə, kahel-kahıl//kahal – “tərs, anlamaz”, küci-gücü – “xalça və palaz toxumaq üçün hazırlanan davamlı ip”, bağır-bağır, bıçkı-buşqu/puşqu, öyken-öfgə, çıraqba-çıraxba, turşasırın-meyxoş mənasında. Naxçıvan dialekt və şivələrində də eyni şəkildə işlənir. Kuful-qıfil, çapuk Naxçıvan dialekt və şivələrində çəpiy şəklində işlənir. Türk ədəbi dilində çabuk şəklində çıxış edir.

Ağuz. Azərbaycan dilinin dialekt və şivələrində geniş şəkildə işlənən bu leksik vahid “mal-heyanın doğumdan sonra ilk südü” mənasındadır. H.Naxçıvanının “Sihah ül-Əcəm” əsərində də eyni mənada [1, s. 166] göstərilir. Türk dillərinə aid çox qədim dil vahidlərindən olan bu söz bir çox hallarda ədəbi dilimizdə də işlənir. Heyvandarlıq Azərbaycan xalqının qədim məşguliyyət sahələrindən biri olduğu üçün xalqın dilində bu sahə ilə bağlı çoxlu sayıda sözlər yaranmışdır ki, bunların da bir çoxu ayrı-ayrı bölgələrə aid olub dialekt səciyyəsi daşıyan və aid olduğu regionun şivələrini xarakterizə edən dil xüsusiyyətləri hesab oluna bilər. İnsanlar bu sahə ilə insan cəmiyyəti yaradığı bir gündən məşğul olduqları üçün bu sahəyə aid sözlər də elə o dövrlərdən yaranmış, dildə sabitləşmiş və geniş işlənmə tezliyinə malik olmuşdur. Ona görə də dialekt və şivələrimizdə işlənən belə sözlərin böyük əksəriyyəti ümumtürk leksik qatına daxil olan sözlərdir. Onların bir qismi ədəbi dil səviyyəsində də işlənir. Bəziləri isə arxaikləşərək dildən çıxmış, yalnız şivələrdə yaşamaqdadır. Xalqın dilində yaranan sahə terminologiyası həmin xalqın milli xüsusiyyətlərini öyrənmək baxımından da çox əhəmiyyətlidir, eyni zamanda ədəbi dilin zənginləşməsində də zəngin bir mənbədir. Ağuz sözünün qədim lügətlərdə işlənməsi də onu göstərir ki, bu leksem qədim tarixə malik olan dil vahidiidir. Azərbaycan dilinin əksər dialekt və şivələrində bu sözə eyni mənada rast gəlirik. “Bir ehtimala görə, ağuz sözü monqol sözüdür və mənası “sarı” deməkdir. Yumurta sarısına da ağuz deyiblər. “Saralmaq” mənasında dilimizin Qubadlı şivələrində ağuz olmaq tərkibi feli də var” [5, s. 13].

Türk dillərinin bir çoxunda bu sözə uğuz şəklində türkmən dilində, ovuz şəklində noqay

dilində, uız şəklində qazax dilində, uız şəklində qırğız dilində [6, s. 55] eyni mənada həm ədəbi dil, həm də dialekt və şivələr səviyyəsində rast gəlirik.

Bağır. Haqqında danışdığımız əsərdə “köks” anlamında göstərilən bu leksik vahid Naxçıvan dialekt və şivələrində “sinə, qəlb, ürək”, bəzi hallarda “qaraciyər” mənalarında geniş şəkildə işlənməkdədir. Eyni zamanda bağrı çatdamax, bağrina basmax, bağrı yarılmak, bağrı qana çömməx’, bağını teylətməx’ frazeoloji birləşmələrinin tərkib hissəsi kimi də özünü göstərir. Bəzən ədəbi dil səviyyəsində də bu sözün işləndiyini müşahidə edirik. Bədii ədəbiyyat nümunələrində də tez-tez müraciət olunan bu leksik vahid dilimizdə çox qədim dövrlərdən bəri işlənmişdir. Belə ki, M.Kaşgari “Divani lüğat-it-türk” əsərində bu sözü eyni fonetik variantda “qaraciyər” mənasında qeydə alaraq göstərir ki, heç kimə boyun əyməyən adama bedük bağırlığ deyilir ki, bu da “ciyəri, bağrı böyük” deməkdir [6, s. 366]. Bağrina basmaq, yəni birini möhkəm-möhkəm qucaqlamaq, sinəsinə sıxmaq və digər birləşmələrdə ifadə etdiyi mənaya əsasən demək mümkündür ki, bu dil vahidi tarixən bağlamaq felindən yaranmışdır. B.Əhmədova görə, bu söz monqol sözüdür və mənəsi “yumşaq” deməkdir [4, s. 35].

Azərbaycan dilinin digər dialekt və şivələrində də bu leksik vahid geniş işlənmə arealına malikdir. Dilimizin Gəncə, Kürdəmir, Qazax, Şəki, Şəmkir, Şuşa dialekt və şivələrində bağır “qaraciyər”, Ağdam, Cəlilabad, Füzuli, Quba, Şəki dialekt və şivələrində isə “ürək, qəlb” [2, s. 28] mənalarında qeydə alınmışdır.

Xalqımızın qədim mənəvi sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanında da bu söz “ciyər, köks” mənalarında işlənmişdir:

Bərə çoban, irağından-yaqınından bərü gəlgil!

Baş endirüb bağır basgil!

Biz kafirə salam vergil! [9, s. 39]

Haqqında danışdığımız leksik vahid eyni semantik yüklə dialekt və şivələrimizdə bir sıra mürəkkəb sözlərin tərkib hissəsi kimi də özünü göstərir. Qərbi Azərbaycan şivələrində bağribadaş – “canbir, dilbir dost, sirdaş” [3, s. 56], Ağdam, Ağcabədi, Gəncə, İmişli dialekt və şivələrində bağrbeyin “qaraciyər, quyruq və beyindən hazırlanan yemək” [2, s. 28] mənalarında işlənir. Naxçıvan dialekt və şivələrində isə bənzər mənəni bağıröfgə vahidi ifadə edir ki, bu yemək heyvanın bağırsağı, ciyərini birlikdə bişirməklə hazırlanır. Bu mürəkkəb sözin ikinci tərkib hissəsi olan öfəgə sözü də “Sihah ül-Əcəm”lə Naxçıvan dialekt, şivələri üçün ortaq vahidlərdəndir. Bu söz Naxçıvanın, demək olar ki, bütün rayonlarının şivələrində “ağ ciyər” mənasında işlənməkdədir. Dilimizin digər dialekt və şivələrinin də bir çoxunda bu leksik vahidə eyni mənada rast gəlirik. “Sihah ül-Əcəm” əsərində bu söz öyken variantında qarşımıza çıxır. Məlumdur ki, sözlər dialekt və şivələrdə müəyyən fonetik dəyişikliklərə uğrayır, onlarda müəyyən səs artımı və səs düşümü hadisələri baş verir. Öfəgə sözündə də səs düşümü və səs əvəzlənmələri nəticəsində müəyyən dəyişiklik özünü göstərir. B.Əhmədov yazar ki, türkoloqlardan Vamberiyə görə öfkə və öd kökdaş sözlərdir. Öd həm də həyəcan mənbəyidir. Belə halda -kə şəkilçisinin öd sözünə necə artırılması və sözə verdiyi yeni məna açılmamış qalır. Güman ki, bu söz övkələ kəlməsi ilə qohumdur [4, s. 202]. Bu söz şivələrdə həm də qorxudan öfəsi dağılmak, öfəsi çatdamax, öfəsi yarılmak kimi frazeoloji birləşmələrin tərəflərindən biri kimi işlənir. Bir çox türk dillərində də bu vahide “ağciyər” mənasında rast gəlirik. Türkiyə türkcəsində övke “hirs, qəzəb” mənasında işlənir. Lakin türkçənin şivələrində bu söz Naxçıvanda olduğu mənada da qarşımıza çıxır. T.Gülensoy bu vahidin əsas anlamanının məhz şivələrdə işlənən anlam olduğu və tədricən məna dəyişməsinə uğramış dil vahidlərindən olduğu düşüncəsindədir [5, s. 649].

Bıçkı. “Sihah ül-Əcəm” əsərində bu söz “mişar” mənasında qeydə alınmışdır. Mənasi “kəsmək” olan bıç-/bıç- feilindən əmələ gələn bu leksik vahid müasir türk dillərinin bir çoxunda da eyni mənada işlənməkdədir. -kı şəkilçisi isə fellərdən isim düzəldən və müasir dilimizdə də söz yaradıcılığında fəal iştirak edən leksik şəkilçidir. M.Kaşgari bu şəkilçi ilə bağlı yazır: “Hər növ alət adıdır, isim yerində işlənir və feildən yaranır. Məsələn: ağaç kəsən alətə – mişara, bıçğıya yıgaç bıç+ğu deyilir” [7, s. 380]. Naxçıvan dialekt və şivələrində bu leksik vahid buşqu/puşqu variantında “kiçik mişar” mənasında işlənir. Ümumiyyətlə, sözlərin dildəki inkişafı prosesini izləyərkən görürük ki, onlar bu prosesdə müəyyən səs dəyişmələrinə məruz qalmışlar. Onların dialekt variantı da ədəbi dil variantından müəyyən qədər fərqlənir. Bu fərqlərin başında da fonetik fərqlər gəlir. Səs əvəzlənmələri sözlərin tarixi inkişafını özündə ən yaxşı əks etdirən fonetik hadisələrdir. Belə ki, çox vaxt dil vahidlərinin qədim forması dialekt və şivələrimizdə yaşasa da, ədəbi dilimizdə səs dəyişmələrinə məruz qalır və yaxud da bu prosesin əksi baş verir. Bu sözdə də baş verən b>p, i>u, ç>ş səs dəyişmələri nəticəsində şivələrdə həmin vahid puşqu/buşqu şəklini almışdır. Qeyd edək ki, bu səs əvəzlənmələri Naxçıvan dialekt və şivələrində geniş yayılmış və bölgənin şivələrinin özünəməxsusluğunu xarakterizə edən fonetik hadisələrdəndir. Naxçıvanın ayrı-ayrı rayonlarının şivələrində bu mənani ifadə etmək üçün müxtəlif leksik vahidlərdən də istifadə olunur. Məsələn, Şahbzı şivələrində “kiçik mişar” mənasında xırxi, Culfa şivələrində “böyük mişar” mənasında xırxır, Sədərək şivələrində xızər, Ordubad dialektində sesə//seson vahidləri də işlənir. Ümumiyyətlə, “mişar” anlamında Naxçıvan dialekt və şivələrində geniş sinonimik cərgə özünü göstərir. Lakin bunların içərisində ən geniş yayılanı və Naxçıvanın, demək olar ki, bütün rayonlarının şivələrində işlənəni puşqudur. Şuşa şivələrində də puşqu sözü işlənir. Dilimizin Cəbrayıł şivələrində də buşqu [1, s. 66] variantı qeydə alınmışdır. Gədəbəy şivələrində bu söz xırxa, Borçalı, Daşkəsən, İsmayıllı, Qazax, Tovuz dialekt və şivələrində isə xırxi [1, s. 246] şəklindədir. Dilimizin qərb qrupu dialekt və şivələrində də bu mənada xırxi [2, s. 246] leksemi işlənir.

Türkiyə türkcəsinin Anadolu şivələrində “mişar” anlamında pişhi/bıçhi/bışkı sözləri işlənməkdədir [5, s. 139].

Yönüü. Haqqında danışdığınız əsərdə bu söz “əlverişli, yerində, uyğun” [1, s. 245] mənasında işlənmişdir. Dialekt və şivələrimizdə də bu vahid eyni mənada “yonnu” formasında qarşımıza çıxır. Naxçıvan dialekt və şivələrində yonnu “keyfiyyətli, yaxşı, layiqli” [11, s. 289] mənasında qeydə alınmışdır. Göründüyü kimi, XIII əsr dilimizdə və günümüzdə xalq dilində heç bir semantik fərq olmadan işlənən bu leksem yön isminə ədəbi dilimiz üçün bu gün də çox məhsuldar olan -lı, -li, -lu, -lü sıfət düzəldən leksik şəkilçinin dialekt variantı olan -nū şəkilçisinin əlavəsi ilə yaranmış bir dil vahididir. Dilimizin Cəbrayıł, Füzuli, İmişli, Mingəçevir, Şəki dialekt və şivələrində də bu vahidə “yaxşı” [2, s. 636] mənasında rast gəlirik. Eyni kökdən dialekt və şivələrimizdə bu sözün antonimi olan yönsüz sözü də yaranmışdır ki, bu da “pis” anlamındadır. Məlumdur ki, ədəbi dilimizdə də -lı və -sız şəkilçiləri bir-birinə əks mənalı sözlər yaradır. Dialekt və şivələrimizdə də bu şəkilçi eyni funksiyamı yerinə yetirir. Bunu nümunə göstərdiyimiz sözdə də görürük. Bu dil vahidinə eyni zamanda folklor nümunələrində də rast gəlirik. Belə ki, ədəbi dilimizdə “Ağlı oğul neylər ata malını, ağılsız oğul neylər ata malını” şəklində işlənən atalar sözü şivələrimizdə “Yonnu oğul nenər dədə malın, yönsüz oğul neynər dədə malın” şəklində qarşımıza çıxır.

Naxçıvan dialekt və şivələri zəngin lügət tərkibinə malik olub, dilimizin qədim mənzərəsini özündə yaşıdır. Burada bu gün ədəbi dilimiz üçün işlək olmayan elə qədim dil vahidlərinə rast gəlirik ki, onlar dil tariximizə işiq tutur, müasir dilçilik nöqtəyi-nəzərindən

izah oluna bilməyən bir sıra hadisələri aydınlaşdırmağa kömək edir. Şivələrdə yaşayan bu cür dilin dərin qatlarına məxsus vahidlərə bir çox qədim lügətlərdə də rast gəlirik. Bu cür əsərlərdən biri də Hindüşah Naxçıvanının “Sihah ül-Əcəm” əsəridir. Tədqiqat göstərdi ki, bu əsərdə Naxçıvan dialekt və şivələri ilə bir çox ortaq dil vahidləri vardır. Bu vahidlərin seçilməsi, onların müqayisəli təhlili şivərimizin qədim tarixindən xəbər verir və ədəbi dilimizin inkişafı, zənginləşməsi işində çox əhəmiyyətlidir.

ƏDƏBİYYAT

1. Altun H. İlk farsça-türkçe sözlüklerden Sihah-ül Acem: karşılaştırmalı inceleme ve kelime dizini. Yüksek lisans tezi. İstanbul, 2015, 386 s.
2. Azərbaycan dialektoloji lügəti: 2 cilddə / M.Ş.Şirəliyev və M.İ.İslamovun redaktəsi ilə. Ankara: TDK Yayın, 1999, 653 s.
3. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri / R.Rüstəmov və M.Şirəliyevin redaktəsi ilə. Bakı: Elm, 1967, 281 s.
4. Bayramov İ.M. Qərbi Azərbaycan şivələrinin leksikası. Bakı: Elm və təhsil, 2010, 440 s.
5. Əhmədov B.İ. Etimologiya lügəti. Araşdırmaclar, mülahizələr. Bakı: Altun kitab, 2015, 288 s.
6. Gülensoy T. Türkiye türkçesindeki türkçe sözcüklerin köken bilgisi sözlüğü. Ankara: TDK yayınları, 2007, 1204 s.
7. Kaşgari M. Divanü lügət-it-türk: 4 cilddə, I c., Bakı: Ozan, 2006, 512 s.
8. Kaşgari M. Divanü lügət-it-türk: 4 cilddə, II c., Bakı: Ozan, 2006, 400 s.
9. Kaşgari M. Divanü lügət-it-türk: 4 cilddə, IV c.: İndeks, Bakı: Ozan, 2006, 752 s.
10. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər / Tərtib edəni S.Əlizadə. Bakı: Öndər, 2004, 376 s.
11. Quliyev Ə., Əliyeva N. Naxçıvan dialekt və şivələrinin lügəti. Naxçıvan: Əcəmi, 2017, 296 s.
12. Naxçıvani H. Əs-Sihah əl-əcəmiyyə. Bakı: Şərq-Qərb, 1993, 336 s.
13. Naxçıvani M. Destur el-katib fi-tayini-meratib. IV c., Moskva, 1982.
14. Naxçıvani M. Sihahül-fors. Tehran, 1985.
15. Turan F. Sihahül-Acem isimli eserin EAT və Osmanlı dönemi dilciliyi bakımından önemi. Çalıştay bildirileri İstanbul Üniversitesi (1-2 Aralık 2010), İstanbul, 2011, s. 35.

AMEA Naxçıvan Bölməsi
E-mail: ebulfazamanoglu@yahoo.com

Abulfaz Guliyev

TRACES OF VOCABULARY OF THE HINDUSHAH NAKHCHIVANI'S DICTIONARY "SIHAH UL-AJAM" IN OUR LOCAL DIALECTS

Nakhchivan local dialects have a rich vocabulary and preserve the historical picture of our language. Here we meet with such ancient linguistic units that today are not functional for our literary language but shed light on its history and clarify many phenomena that we cannot explain from modern linguistics. Our local dialects are a means of transmitting words from the ancient times of our language to the present day and a valuable treasure in which

such linguistic units have preserved. From this point of view, dialects' vocabulary has parallels with many ancient dictionaries and other sources. One of such works is the Persian-Turkish dictionary of Indushah Nakhchivani "Sihah ul-Ajam." This valuable work, written by one of the Nakhchivan land's outstanding personalities, Hindushah ibn Sanjar An-Nakhchivani, is of great value in reflecting the vocabulary of the Turkic languages, including Azerbaijani Turkic, in the 13th-14th centuries. Here we find many obsolete words that are not used today in our literary language but are used in our dialects and dialects. The choice of these lexical units, their comparative analysis reveal the ancient history of our dialects and are very important for the work on the development and enrichment of our literary language. In this paper, we have the purpose of exploring semantic and grammatical parallels with local dialects in the work of "Sihah ul-Ajam."

Keywords: Azerbaijani language, local dialects, history of language, dictionary.

Абульфаз Гулиев

СЛЕДЫ ЛЕКСИКИ ИЗ СЛОВАРЯ ИНДУШАХА НАХЧЫВАНИ «СИХАХ УЛЬ-АДЖАМ» В НАШИХ ДИАЛЕКТАХ И ГОВОРАХ

Нахчыванские диалекты и говоры обладают богатым словарным составом и сохраняют в себе историческую картину нашего языка. Здесь мы встречаемся с такими древними языковыми единицами, которые сегодня не функциональны для нашего литературного языка, но проливают свет на его историю, помогают прояснить ряд явлений, которые не могут быть объяснены с точки зрения современного языкоznания. Наши диалекты и говоры являются средством передачи слов из древних времен нашего языка до наших дней и ценным сокровищем, в котором сохранились такие языковые единицы. С этой точки зрения, в лексике диалектов есть параллели со многими древними словарями и другими источниками. Одним из таких произведений является персидско-турецкий словарь Индушаха Нахчывани «Сихах уль-Аджам». Это ценное произведение, написанное одной из выдающихся личностей Нахчыванской земли – Индушахом ибн Санджаром Ан-Нахчывани, представляет большую ценность с точки зрения отражения словарного состава тюркских языков, в том числе азербайджанского тюркского, в XIII-XIV веках. Здесь мы встречаем много устаревших слов, которые не применяются сегодня в нашем литературном языке, а используются в наших диалектах и говорах. Выбор этих лексических единиц, их сравнительный анализ раскрывают древнюю историю наших диалектов и очень важны для работы по развитию и обогащению нашего литературного языка.

В статье мы поставили перед собой цель исследовать смысловые и грамматические параллели с диалектами и говорами в труде «Сихах уль-Аджам».

Ключевые слова: азербайджанский язык, диалекты и говоры, история языка, словарь.

**Daxilolma tarixi: İlkin variant 05.02.2021
Son variant 02.03.2021**